

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 05 sentyabr tarixli, 2421 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün
Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin 2013-cü il üzrə
İş Planı

Sıra №-si	Tədbirin Adı	Görüləcək işlər və gözlənilən nəticələr	İcrasına məsul orqan	İcra müddəti
1.	Ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi	<ul style="list-style-type: none">- Təhsil Nazirliyinin rəhbərləri, müvafiq struktur bölmə və təhsili idarə etmə orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən səyyar qəbulunun təşkili;- Ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi;	<p>Təhsil Nazirliyi, yerli təhsili idarəetmə orqanları</p> <p>Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri Nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu</p>	<p>İl boyu</p> <p>Mütəmadi</p>
2.	Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması	<ul style="list-style-type: none">- Dövlət qulluqçularının əlavə təhsilini tənzimləyən qaydaların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;	<p>Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları Nazirliyin Korrupsiyaya qarşı mübarizə</p>	<p>İl boyu</p>

		<ul style="list-style-type: none"> - Təhsil Nazirliyinin nəzdində olan tədris müəssisələri və mərkəzləri tərəfindən korrupsiyaya qarşı mübarizə üzrə təlim modulunun hazırlanması və bu məsələlərlə əlaqədar tədris proqramlarının (etik davranış, maraqlar toqquşması, informasiya azadlığı və s.) hazırlanması və tətbiqi 	üzrə işçi qrupu Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları Nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu	2013--cü il
3.	Etik davranış qaydalarının təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi; - Etik davranış məsələləri üzrə illik hesabatların hazırlanması (hesabatlarda aparılmış maarifləndirmə işləri, etik davranış qaydalarının pozulması halları və tətbiq edilmiş intizam tənbehi tədbirləri göstərilməklə), Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi və ictimaiyyətə açıqlanması; - Etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi; - Təhsil Nazirliyi və təhsili idarə etmə orqanlarının internet saytlarında etik məsələlər üzrə xüsusi bölmənin yaradılması (qeyri-etik davranış barədə elektron şikayət etmə mexanizmi, etik qaydalar, etik hesabatlar və s.) 	Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları Nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu Təhsil Nazirliyi, Nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri, Nazirliyin	İl boyu 2013-cü il Müntəzəm 2013-cü il

			Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu	
4.	Təhsil müəssisələrində idarəetmə mexanizminin təkmilləşdirilməsi	- Təhsil müəssisələrində imtahan prosesində şəffaflığın artırılması;	Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri	İl boyu
		- Ali təhsil müəssisələrində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması	Təhsil Nazirliyi , ali təhsil müəssisələri	İl boyu
		- Müəllimlərin etik davranış qaydalarının qəbul edilməsi	Təhsil Nazirliyi yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri	2013-cü il
		- Vakant müəllim yerləri barədə məlumatların Təhsil Nazirliyinin rəsmi internet sahifəsində və mətbu orqanında dərc edilməsi	Təhsil Nazirliyi yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri	İyun-iyul 2013-cü il
		- Vakant elan edilmiş yerlərə müəllimlərin işə götürülməsi üçün mərkəzləşdirilmiş və şəffaf əsaslarla imtahanların keçirilməsi;	Təhsil Nazirliyi	Avqust-sentyabr 2013-cü il
		- Müəllimlərin müsabiqədən kənar işə qəbulu ilə əlaqədar məsuliyyətin müəyyən edilməsi üzrə təkliflərin verilməsi;	Təhsil Nazirliyi	2013-cü il
		- Müəllimlərin əməkhaqlarının artırılmasına və sosial təminatının gücləndirilməsinə dair təkliflərin	Təhsil Nazirliyi	2013-cü il

		təqdim edilməsi;		
6.	Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinin təkmilləşdirilməsi	- Dövlət müəssisələrinin öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və ictimaiyyətə açıqlanması	Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri	2013-cü il
7.	Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə	- Təhsil Nazirliyi və təhsili idarəetmə orqanları tərəfindən öz fəaliyyətlərində korrupsiyaya qarşı mübarizə ilə əlaqədar televiziya və radio proqramlarında xüsusi verilişlərin və debatların təşkil edilməsi	Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri	Mütəmadi
		- Təhsil Nazirliyi və onun idarəetmə strukturuna daxil olan təhsili idarəetmə orqanlarına ictimai etimadın artırılması məqsədi ilə onların fəaliyyəti ilə bağlı təbliğat işinin təşkil edilməsi	Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri	Mütəmadi
		- Ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma və tədris mərkəzlərinin proqramlarında korrupsiya ilə mübarizə haqqında tədris kurslarının nəzərdə tutulması	Təhsil Nazirliyi, təhsil müəssisələri	Mütəmadi
		- Orta məktəb şagirdləri arasında korrupsiyaya qarşı mübarizə mövzusunda inşa və rəsm müsabiqələrinin, digər intellektual müsabiqələrin təşkili	Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri	Mütəmadi
		- Korrupsiyaya qarşı mübarizə sahəsində bukletlərin, yaddaş kitabçalarının və digər maarifləndirici materialların nəşri və əhali arasında paylanması	Təhsil Nazirliyi, yerli təhsil idarəetmə orqanları, təhsil müəssisələri, QHT-lərlə birgə	Mütəmadi